

## *Hesabat*

Sentyabr 23 /2013 – Oktyabr 04/2013

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduunun elan etdiyi 2-ci “Mobillik Qrantı “müsabiqəsinin xaricdə qısamüddətli təcrübəkeçmə programında iştirak etdim və bu müsabiqənin qalibi oldum.

Bütün xərclər Fond tərəfindən qarşılandı

Əsas məqsəd :Azərbaycanda yayılmış brucella tiplərinin differensiyasiyası ,yani Azərbaycanın ayrı-ayrı bölgələrində kənd təsərrüfatı heyvanları arasında bruselyoz xəstəliyinin hansı tipinin mövcudluğu müəyyənləşdirməkdir.

Gıda, Tarım ve Hayvancılık Bakanlığının Pendik Veterinar Kontrol ve Araşdırma İnstitutundakı Brucella Aşıları Üretim Laboratuvarında (Brusella peyvənd istehsalı Laboratoriyası) iki həftə təcrübə keçdim

Laboratoriyanın əməkdaşları:

E. Ayhan BAKLAN –lab.müdiri təlimçi, Murat Saytenik -təlimçi,

BCSP 31 (Brucella cells surface protein) bu müayinə metodikası sadəcə brucella spp olub olmamasını göstərir(yani brucellanın mövcudluğunu)

Bu çox sadə və az zaman tələb olunan metodikadır.Bu metodikada alınmış təmiz brucella kulturasından müvafiq prosedura uyğun olaraq DNT-i izolyasiya etdik Eyni metodikadan istifadə edərək atılmış balanın daxili orqanından kommersiya kitindən istifadə edərək (QiAmp DNA Mini kit)ekstraksiya edib DNT-i əldə etdik.

Prosedura uyğun olaraq Master mix hazırladıq, üzərinə DNT-lər əlavə edib apparata qoyduq.

Gel hazırladıq .Apparatdan çıxmış amplikonlar gelə daxil edib elektroforezə qoyduq.

Prosedur:

Su- 464.75 mkı

Primer mix – 11 mkı


dNTP (20mm)- 5.5mkı

PCR buffer – 55 mkı

Taq polimeraz – 2.75mkı

Toplam 539 mkl bu miqdardan 10 nümunə üçün kifayət edir. Hər balaca PZR tyubuna 49 mkl hazırlanmış miks üzərinə 1mkl amplikon (nümunə) əlavə etdik. Cəmi olur 50 mkl və bu tyublar qoyulur cihaza(Thermo Cycler). Cihazdan çıxdıqdan sonra hazırlanmış gelə daxil etdik. Qoyduq elektroforezə 100 V 30 dəq. Vaxt bitdikdən sonra ehtiyyatla gelə götürüb və xüsusi qaranlıq otaqda UV ultrabənövşəyi şua altında nəticələrə baxdıq.

Alınmış nəticələrin təhlili.



Gelin hazırlanması (Aqarose jel):

100 ml gelin hazırlanması üçün 1.5 qr aqar +TAE buffer, 10 X əridilir mikrodalgalı sobada + 1mkl etidium bromid əlavə edib töküür formaya, soyudulur 30-40 dəq.

Multiplex PZR

Brucella tiplərinin differensiasiyası

Bu metodikada müvafiq 9 cüt (18) praymerlərdən istifadə edildi.

9 cüt praymerlər liofilizə olur ilk önce onlar sentrofuqadan keçirilir, sonra üzərində göstərilən miqdarda su əlavə edilib durulaşdırılır. Yenə BCSP-31 olduğu kimi həll edilən praymerlərdən 10 mkl götürüb bir boş eppendorfa tökdük 9 cüt praymer =18, Cəmi alındı 180 mkl+320 mkl su əlavə etdik, toplam 500 mkl praymer mix əldə etdik.

Master mix Qiaqen firmasından istifadə etdik.

1 reaksiya üçün (nümunə)

Qiaqen Master mix -12.5 mkl

Primer mix 2 pmol/mkl - 2.5 mkl

DEPC su- 9 mkl

Cəmi 24 mkl üzərinə 1mkl DNT template

Qoyduq cihaza programlaşdırıldıq

1 sikl  $95^0$  – 15 dəq X 1 dəfə


2 sikl  $94^0$  -30 saniyə

$58^0$  – 1dəq.30 s.

$72^0$  – 3 dəq. 25 dəfə

3 sikl  $72^0$  -10 dəq. 1 dəfə

Cihazdan çıxdıqdan sonra eyni ilə gel hazırladıq və gelə yürütdük, Qoyduq elektroforezə 100 V 30 dəq. Vaxt bitdikdən sonra ehtiyatla geli götürüb və xüsusi qaranlıq otaqda UV ultrabənövşəyi şua altında nəticələrə baxdıq.



Nəticələri təhlil etdik. Bu metodu bir neçə dəfə təkrar etdik hazır alınmış kommersiya kitləri və ayrı ayrı alınmış reagentlərdən.

Ordakı əməkdaşlar hər bir incəliyi çox böyük həvəs və diqqətlə anlatmağa çalışırdılar. Vaxt tapıb başqa daha asan üsulla bruselləni müəyyən etmək metodikalarında anlatdırılar.

Mən çox şadam ki bu müsabiqəyə qatıldım və öyrəndiyim müasir metodları çalışdıqım laboratoriyada tətbiq edəcəm.

Bir daha Elmin İnkışaf Fondunun İcraçı direktoru Elçin Babayevə dərin minnətdarlığını bildirirəm ki, bu cür müsabiqələr təşkil edir və biz gənclər bu müsabiqələrdə iştirak edirik.

Əməyi və əziyyəti keçən hər bir kəsə çox təşəkkür edirəm.

Layihə rəhbəri: Hacıyeva Aytən Tofiq qızı

